

**Futbolumuzla bağlı düşüncələr**

Mobil İSMAYILOV

(əvvəli qəzetimizin 34-cü sayında)

**Qalib gəlməyi  
unudan yiğmamız...**

2018-ci ildə idman saytlarında “Azərbaycan futbolunun göləcəyi yeniliklərlə bağlı olmalıdır” adlı məqələm getmişdi. Maraqla qarşılanan həmin yazının sonradan işq üzü görmüş “Qo-o-o-l” kitabına da daxil etdim.

*Bu gün hansı yeniliklər,  
dəyişikliklər görürük?*

Təəssüf ki, keçən müddət orzindo müsbət işlər, irəliliyişlər, dəyişikliklər müşahidə olunmur. Azərbaycan futbolunda bütövlükde ab-hava pis durumdadır. Azərbaycanın futbol müstəvisində sənki nizam pozulmuşdur. İster klublarda, isterse də yiğmada proseslər plansız, xaotik şəkildə cerəyan edir. Yiğmamız çox bəsət bir futbol göstərir. Çatışmazlıqlar və boşluqlar çoxdur. Məqsədləre çatmaq üçün vərilen “böyük” işlər nəticəsiz qalır. Bu bərədə geniş şəhər lütünü görmürəm. Ancəq vürgüləməyi lazımlı bilərim ki, hətta Kosovaya, Kipro də həsəd apardıq. Yiğmamız sənki meydana prinsipsiz, devizsiz çıxır. Bəli, komandamız “Ya indi, ya da heç vaxt” prinsipi ilə Kosova, Malta, Lüksemburq,

düzungün olmayan toşkilati məsələlərə əlaqələndirirəm. Digər sobələr əslində möhbət bu iki amıldən qaynaqlanır.

Azərbaycan kimi ölkəyə bütün məsələlərə fərqli yanışlığı bacaran məşqçi getirilməlidir. Ya da öz içimizdən seçilib tapılmalıdır. Bizi yeni bir sistem, mexanizm quran yaradıcı məşqçi lazımdır. Yeni işq yandırılarra biş tapşırılmalıdır. Bizi töcili qələbələriş, uğur işqi, ümidi işqi yandırınlardır lazımdır. Onda baxışlar da dəyişəcək, yanaşmalar da...

Bu məqamda nədənən futboldan-konar bəzi məsələlərə də münasibət

haylı-küylü insanlar, müsiqicilər ekranları bürüyüb. Teleseriallar da bir tərəfdən. Daha kimləri görmürən ekranlarda. Toy edənlər, səyahətə çıxınlar, yemək bişirənlər...

Mən belə verilişlərin, şəhər programlarının oleyhine deyiləm. Əvvəller pəşəkar ustadların ifasında meyxana janrını mən də bəyənirdim. Amma indi hər şey ondəzən çıxıb. Axi, hər işdə, hər məsələdə bir hədd olmalıdır. Ümumiyyətə, cah-cələl görüntüsündə yaradın, haray-qışqırıqla müşayiət olunan, soviyyə etibarı ilə çox aşağı, primitiv verilişlərin əleyhinəyəm. Ucuz verilişlərdə sponsorların

düşmək lazımdır ki, əvvəl futbol əhli olmaliyiq, sonra məşqçi axtarışına çıxmaliyiq. Elə bu yerde istədim Cəlil Məmmədquluzadənin, Sabirin, Üzeyir Hacıbəylinin dediklərindən yüksən gölən nəsə yada salım. Amma fikirləsdim ki, nə faydası, onşuz da hələlik futbol əhli deyilik...

Bəlkə bu məsələyə bir, az da komik, məzəli prizmadan yanaşaq? Hamıma bəllidir ki, biz yaman çox çay içənik. Çayxanalarımız çoxdur, hamısı da həmisi dolu olur. Əslində burada pis nə var ki. Çayxanalar görüs üçün böyük yollar keçmeli, zəhmətlər çökilməlidir. Perspektivdə nəzərdə tutulan layihə və planları möqsədyönlü,

ailədə, işdə, her yanda. Futbolda da belədir. Klublarımızda, yığmamızda da “hava” normal olmalıdır.

Braziliyada futbol sənki ölkənin viziit kartıdır. Braziliya və futbol obrazlı desək, texminən eyni anlayışlardır. Men istərdim ki, futbol anlayışı və futbol sevgisi sözləri də bizdə üst-üstə düşsün. Hərçənd ki, elə SSRİ vaxtında çox populyar olan futbol o dərəcədə sevildi ki, vurğuladığım bu sözler bir-biri ilə uyusurdu. Amma bu, vaxtlar idi. İndi hava nail olmaq üçün böyük yollar keçmeli, zəhmətlər çökilməlidir. Perspektivdə nəzərdə tutulan layihə və planları möqsədyönlü,

**Bir fincan çay içə-icə...**

bildirməyə ehtiyac duyuram. Axi, hərdən indiki dəsəz-duzsuz futbolumuza nəsə bir şirinlik qata bilən hadisələr də baş verir...

Məsələn, niyə futbol əhli ola bilmiş? Biz indi hər şeyin əhliyik. Şəhər programları, konsertlər baş alıb gedir. Aparıcılar, şoumenlər, müğənnilər, dəvət olunanlar, efiri “zəbt” edənlər bir-birinə aman vermirlər. Pafoslular

sadalanması da yorucu olmaqla xeyli vaxt aparır. Televiziyalarda sponsor tapanlar dərhal yeni proqramlar, layihələr açaraq verilişlərinə də əcaib adalar qoyurlar. Sonra da başlayırlar “mühüm məsələləri”, “taleylük-lü problemləri” müzakirə eləmək-dən ötrü mütexəssislər, ekspertlər çağırmağa. Arada həkimlər, biznesmenlər, vəkillər də dəvət olunur.

Mən təklif edirəm ki, stadionları muzda daha ucuz qiymətə çay versinlər. Ya da hələlik pulsuz təşkil olunsun. Onda camaat stadionlarda gələcək. İnsanlar çay içə-icə səhəbat edəcək, həm də onları maraqlandıran məsələləri çözüleceklər. Arabir də futboluna nəzər yetirəcəklər. Menim çayxana vərsiyasını irəli sürdüyüüm eşidən azarkeş dostum bildirdi ki, yaxşı ideyadır.

özü də qısa zamanda həyata keçirmək lazımdır. Onda bizim xəyallar da reallaşacaq. Bizim komandalar heç də bu yaxınlarda “Real”ı sensasiyalı tərzədə möğlülüyətə uğradan Moldovanın “Şerif” klubundan aciz deyillər.

Futbol dünyasında gözəl anlar çoxdur. O anlar heç vaxt yaddan çıxmır. Azarkeşlər böyük zövq verir həmin anlar. Bizim futbolda də o cür gözəl anlara ehtiyac var. Mən bu istəklərimi də xəyallar sferasına aid etmirəm. Mən istəyirəm ki, SSRİ dövrünün Azərbaycan futbolu geri qayıtsın. Mən istəyirəm ki, Avropa Azərbaycan futbolunun ayaq, qol səslerini eşitsin. Ən çətiniliyi yığmamızı müəyyən bir rəlsə salmaqdır. Uğur rəsli! Bundan sonra hər şey öz ahngi ilə gedəcək. Sadəcə özümüzü dədakarlıq tapmalıyıq, milli təssübkeşliyi dəha da artırmalıyıq.



Dəridən-qabıqdan çıxınlar taməşəcini yorub əldən salır...

Hərdən düşünürəm ki, aksi, niyə indi həmi telekanallara axıxır. Deməli, biz nəinki şou əhliyik, həm də şanslı, yazı-pozu, qələm əhliyik. Da-ha nələr, nələr... Xaricdə stadionlara, idman qurğularına, zallara, yarış yerlərinə axışırlar, bizi də iso... Bəli, biz hər şeyin əhli ola bilirik. Futboldan baş-a. Həlo ki, futbol əhli ola biləməmişik.

Telekanalların, bəzi şəyələrin “həvəsindən” danışdır. Futbolumuzun “həvəsindən” da söz açıdm. Son vaxtlar yəni də başlamışq yığma komandanaya baş məşqçi axtarışına. İndi də futbolumuzun taleyi düşünenlər baş məşqçi seçimindəirlər. Artıq başa

əks halda stadionlarımız tarixi yerlərə, muzeylərə, abidələrə doqquzluq bilər. Futbol həvəskarı olmayan bir dostum da dedi ki, gəlin, stadionları “özgə məqsədlər” üçün istifadə edək. Məsələn, müəyyən tədbirlər, toplantı yerləri kimi arendaya verək. Özü də futbol oyunları keçirilən günlər. Bu halda da stadionlara dolma ehtimalı böyük olacaq. Deyəsəp, variantlar, topluluklar artır. Onda elə məsələye bura nöqtə qoysam, yaxşıdır.

**Azərbaycan yenə də futbol  
ölkəsi olacaq!**

Bayaq “hava”dan danışdım. Hər şeyin ab-havası yaxşı olmalıdır. Evdə,

P.S. Mənim Azərbaycan futbolunun vəziyyəti ilə bağlı səsləndiriyim fikirlər o demək deyildir ki, heç bir iş görülmür, hər şey pisdir və səirə. Bu fikirlər sadəcə olaraq nöqşənlərin aradan qaldırılmasına, futbolumuzun dəha də inkişaf etməsinə yönəlib. Qoq məşqçılər, futbolçular hər seydlən əvvəl dəha cox zəhmətə qatlaşınlar, peşəkarlıqlarını artırılsınlar. Əminəm ki, futbol əhli də olacaq. Necə ki, bir vaxtlar futbol ölkəsi olmuşuq. Zaman-zaman unudulanları, itirilənləri bərpa etməyə geniş imkanlarımız, gəcətimiz var.

İndi isə irəli baxmalyıq. Ən əsası nəticə çıxarımaqdır.

İrəliyə doğru, zirvələrə doğru Azərbaycan futbolu!...



İrlandiya, hətta Serbiya komandaları ilə meydana çıxmışdı. Yalnız bu deviz ilə qələbənin mümkün olduğunu duyub anlamaq olar. Ümumiyyətə, gərək bütün görüşlərde ölüm-dirim savaşı (buna qələbələrin döyüşü də demək olar - red) aparasan. Təəssüf ki, yiğmamız hələlik buna qadir deyil. Müasir futbolda istəklə olmaq hələ azdır. Gərek dəlincəsinə istəklə görünəsən.

Futbolumuzda belə vəziyyətin yaranmasını mən yanlış yanaşmalar ve

çıxışlar, hay-küylü sözələr. Yaradıcı insanlara, xüsusun meyxanaçılarla geniş meydən verilib. Meyxana dedim, rehmətli Əliağa Vahidin sözü yadi-ma düşdü: “Biz xərabət əhliyik, meyxanalardan çıxmışq”. SSRİ dövründə sərən bu sözü pis qarşılıqlaştı. Yəni, milli, sosializm prinsiplərinə, sovet heyət tərzinə zidd idi belə fikirlər. SSRİ daşıldı. Meyxana yeniden dəbə mindi. Özü də müsiqisinin müsaiyəti ilə. İndi televiziya kanallarında meyxana müsabiqələrinə geniş yer ayrıılır.